

Bankda yerləşdirilən əmanətlərin növləri üzrə xüsusi şərtlər

1. MÜDDƏTLİ ƏMANƏT BANK MƏHSULU ÜZRƏ XÜSUSİ ŞƏRTLƏR

1.1. Əmanətin müddəti/valyutası

3 ay	6 ay	9 ay	12 ay	24 ay
AZN	AZN/USD	AZN/USD	AZN/USD/EUR	AZN

1.2. Əmanət üzrə illik faiz dərəcəsi

Valyuta	Faizlərin ödənilməsi dövriliyi	3 ay	6 ay	9 ay	12 ay	24 ay
AZN	Aylıq	7.00%	8.00%	9.00%	10.00%	10.50%
	Müddətin sonunda	8.00%	9.00%	9.50%	10.50%	-
USD	Aylıq	-	1.00%	1.50%	2.00%	-
	Müddətin sonunda	-	1.50%	2.00%	2.50%	-
EUR	Aylıq	-	-	-	1.00%	-
	Müddətin sonunda	-	-	-	1.50%	-

1.3. Əmanət məbləğinin miqdarına dair tələblər

- Minimal məbləğ: 1000 AZN/USD/EUR
- Maksimal məbləğ: məhdudiyyətsiz

1.4. Əmanət üzrə faizlərin ödənilməsi qaydası. Faizlər Əmanətçinin aşağıdakı hesablarından birinə köçürülür:

1.4.1. Əmanətin müddəti 3 ayadək olduqda, habelə digər müddətli əmanətlər üzrə Əmanətçinin Ərizədə etdiyi seçim əsasında Əmanət üzrə faizlərin müddətin sonunda ödənilməsi nəzərdə tutulduqda - Əmanətçinin yalnız Cari hesabına;

1.4.2. 3 aylıq müddətə olan əmanət istisna olmaqla, digər müddətli əmanətlər üzrə Əmanətçinin Ərizədə etdiyi seçim əsasında faizlərin hər ay ödənilməsi nəzərdə tutulduqda – Əmanətçinin seçimindən asılı olaraq onun kart hesabına (əmək haqqı kartına aid olan kart hesabı istisna olmaqla) və ya Cari hesabına.

1.5. Müqaviləyə vaxtından əvvəl xitam verildiyi halda illik faiz dərəcələri

Əmanət vaxtından əvvəl tələb edildikdə, yaxud əmanət Əmanətçinin sərəncamı olmadan hər hansı əsasla əmanət hesabından akseptsiz qaydada tam və ya qismən silindikdə, əmanət üzrə faizlər hesablanmır və ödənilmir.

1.6. Prolonqasiya: Mümkündür.

2. PROGRESS ƏMANƏTİ BANK MƏHSULU ÜZRƏ XÜSUSİ ŞƏRTLƏR

2.1. Əmanətin müddəti / valyutası

12 ay	24 ay
AZN/USD/EUR	AZN

2.2. Əmanət üzrə illik faiz dərəcəsi

Valyuta	Faizlərin dövriliyi	ödənilməsi	12 ay	24 ay
AZN	Aylıq		9.75%	10.50%
	Müddətin sonunda		10.25%	-
USD	Aylıq		1.75%	-
	Müddətin sonunda		2.25%	-
EUR	Aylıq		0.75%	-
	Müddətin sonunda		1.25%	-

2.3. Əmanət üzrə ilkin haqqın məbləği

- Minimal məbləğ: 100 AZN/USD/EUR
- Maksimal məbləğ: məhdudiyyətsiz

2.4. Əmanət üzrə faizlərin ödənilməsi qaydası. Faizlər Əmanətçinin Ərizədə etdiyi seçim əsasında onun aşağıdakı hesablarından birinə köçürülür:

- Əmanət üzrə faizlərin müddətin sonunda ödənilməsi nəzərdə tutulduqda - Əmanətçinin Cari hesabına;
- Faizlərin hər ay ödənilməsi nəzərdə tutulduqda – Əmanətçinin seçimindən asılı olaraq onun kart hesabına (əmək haqqı kartına aid olan kart hesabı istisna olmaqla) və ya Cari hesabına.

2.5. Əmanət məbləğinin artırılması. Əmanət məbləğinin əlavə haqların qoyulması yolu ilə artırılmasına əmanət müddətinin bitməsinə 6 (altı) ay qalanadək yol verilir.

- Əlavə haqqın minimal məbləği: məhdudiyyət yoxdur.
- Əlavə haqqın maksimal məbləği: əmanətin valyutasından asılı olaraq hər əlavə haqqın məbləği 100 000 AZN/USD/EUR-dan artıq olmamalıdır.

2.6. Müqaviləyə vaxtından əvvəl xitam verildiyi halda illik faiz dərəcələri

Əmanət vaxtından əvvəl tələb edildikdə, yaxud əmanət Əmanətçinin sərəncamı olmadan hər hansı əsasla əmanət hesabından akseptsiz qaydada tam və ya qismən silindikdə, əmanət üzrə faizlər hesablanmır və ödənilmir.

2.7. Prolonqasiya: Mümkündür.

3. VIP RANTYE ƏMANƏTİ BANK MƏHSULU ÜZRƏ XÜSUSİ ŞƏRTLƏR

3.1. Əmanətin müddəti/ valyutası

12 ay	24 ay
AZN/USD/EUR	AZN

3.2. Əmanət üzrə illik faiz dərəcəsi

Valyuta	Faizlərin ödənilməsi dövriliyi	12 ay	24 ay
AZN	Aylıq	9.75%	10.50%
USD	Aylıq	1.75%	-
EUR	Aylıq	0.75%	-

3.3. Əmanət üzrə ilkin haqqın məbləği

- Minimal məbləğ: 100 000 AZN/USD/EUR
- Maksimal məbləğ: məhdudiyyətsiz

3.4. Əmanət üzrə faizlərin ödənilməsi qaydası. Faizlər Əmanətçinin Ərizədə etdiyi seçim əsasında hər ay onun Cari və ya kart hesabına (əmək haqqı kartı istisna olmaqla) köçürülür.

3.5. Əmanət məbləğinin artırılması

- Əlavə haqqın minimal məbləği: məhdudiyyət yoxdur.
- Əlavə haqqın maksimal məbləği: ilkin haqqın məbləğinə nisbətdə və əmanətin valyutasından asılı olaraq birdəfəlik və ya hissə-hissə olmaqla maksimum 100 000 AZN/USD/EUR məbləğində.

3.6. Əmanət məbləğinin qismən azaldılması. Əmanət məbləği ilkin haqqın məbləğinə nisbətdə və əmanətin valyutasından asılı olaraq birdəfəlik və ya hissə-hissə olmaqla maksimum 50 000 AZN/USD/EUR məbləğində azaldıla bilər.

3.7. Müqaviləyə vaxtından əvvəl xitam verildiyi halda illik faiz dərəcələri

Əmanət vaxtından əvvəl tələb edildikdə, yaxud əmanət Əmanətçinin sərəncamı olmadan hər hansı əsasla əmanət hesabından akseptsiz qaydada tam və ya qismən silindikdə, əmanət üzrə faizlər hesablanmır və ödənilmir.

3.8. Prolonqasiya: Mümkündür.

4. UŞAQ YIĞIM ƏMANƏTİ BANK MƏHSULU ÜZRƏ XÜSUSİ ŞƏRTLƏR

4.1. Əmanətin müddəti/valyutası

12 ay
AZN/USD/EUR

4.2. Əmanət üzrə illik faiz dərəcəsi

Valyuta	Faizlərin ödənilməsi dövriliyi	12 ay
AZN	Müddətin sonunda	10.25%
USD	Müddətin sonunda	2.25%
EUR	Müddətin sonunda	1.25%

4.3. Əmanət üzrə ilkin haqqın məbləği

- Minimal məbləğ: 100 AZN/USD/EUR
- Maksimal məbləğ: məhdudiyyətsiz

4.4. Əmanət üzrə faizlərin ödənilməsi qaydası. Hesablanmış faizlər əmanət müddəti bitdikdən sonra əmanətin məbləği ilə birlikdə Əmanətçinin (xeyrinə əmanət yerləşdirilən şəxsin) Cari hesabına köçürülür.

4.5. Əmanət üzrə faizlərin kapitalizasiyası. Əmanət prolonqasiya olunduqda, hesablanmış faizlər kapitalizasiya olunaraq əmanət məbləğini artırır.

4.6. Əmanət məbləğinin artırılması. Əmanət üzrə əmanət məbləğinin artırılmasına məhdudiyyət qoyulmur.

4.7. Əmanətçi hüquqlarından istifadə.

4.7.1. Adına əmanət qoyulmuş şəxs 14 yaşına çatanaqədək əmanətçi hüquqlarını onun qanuni təmsilçilərinin hərəkətləri vasitəsilə, onlar tərəfindən bu hüquqlara əsaslanan ilk tələbin Banka verilməsi və ya belə hüquqlardan istifadə etmək niyyətinin başqa üsulla Banka bildirilməsi anından əldə edir və həyata keçirir.

4.7.2. 14 yaşı tamam olmuş adına əmanət qoyulmuş şəxs əmanətçi hüquqlarını onun qanuni təmsilçilərinin yazılı razılığı əsasında öz hərəkətləri ilə Xüsusi şərtlərin 4.7.1-ci yarım bəndinə müvafiq olaraq müəyyən edilən andan əldə edə və həyata keçirə bilər.

4.8. Əmanətin götürülməsi (vaxtında və vaxtından əvvəl). Adına əmanət qoyulmuş 14 yaşı tamam olmamış yetkinlik yaşına çatmayan şəxsin adından qanuni təmsilçiləri tərəfindən Əmanət məbləğinin azalmasına səbəb olan hər bir əməliyyat üçün, habelə əmanətin tam geri götürülməsinə qəyyumluq və himayəçilik orqanının icazəsi tələb edilir.

4.9. Müqaviləyə vaxtından əvvəl xitam verildiyi halda illik faiz dərəcələri

Əmanət vaxtından əvvəl tələb edildikdə, yaxud əmanət Əmanətçinin sərəncamı olmadan hər hansı əsasla əmanət hesabından akseptsiz qaydada tam və ya qismən silindikdə, əmanət üzrə faizlər hesablanmır və ödənilmir.

4.10. Prolonqasiya. Müqavilənin qüvvədə olduğu müddət ərzində xeyrinə əmanət yerləşdirilmiş şəxsin 18 (on səkkiz) yaşı tamam olarsa, Müqavilə əmanət müddətinin sonunadək qüvvədə qalır, lakin Müqavilənin növbəti müddətə prolonqasiyasına icazə verilmir.